



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə

“Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 iyun tarixli 271 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. “Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilsin (2 nömrəli əlavə).

**Naxçıvan Muxtar Respublikasının
Baş Naziri**

Səbuhi Məmmədov

20 oktyabr 2020-ci il

№ 177

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2020-ci il
20 oktyabr tarixli 177 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

**Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən
qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət
haqqının məbləği**

Sıra №-si	Xidmətin adı	Xidmət haqqının məbləği (ƏDV daxil, manatla)		
		A	B	C
1.	Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün bu Qərarla təsdiq edilmiş 2 nömrəli əlavədə göstərilən xüsusiyyətlərə (A, B, C) uyğun planlaşdırılan iş həcmi nəzərə alınmaqla, akkreditasiya prosedurunun xidmət haqqı	400	500	750

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2020-ci il
20 oktyabr tarixli 177 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri

1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	Sınaq üsulları və ya kalibrləmə obyektləri	1-5
B	Sınaq üsulları və ya kalibrləmə obyektləri	6-20
C	Sınaq üsulları və ya kalibrləmə obyektləri	C>20

2. Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumların akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	Sertifikatlaşdırılacaq məhsulların sayı	1-5
B	Sertifikatlaşdırılacaq məhsulların sayı	6-10
C	Sertifikatlaşdırılacaq məhsulların sayı	C>10

3. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumun akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	Sertifikatlaşdırılacaq standartların sayı	1-2
B	Sertifikatlaşdırılacaq standartların sayı	3-4
C	Sertifikatlaşdırılacaq standartların sayı	C>4

4. İşçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumların akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	Sertifikatlaşdırılacaq sahələrin sayı	1-2
B	Sertifikatlaşdırılacaq sahələrin sayı	3-4
C	Sertifikatlaşdırılacaq sahələrin sayı	C>4

5. İnspeksiya xidməti göstərən orqanların akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	İnspeksiya olunan obyektlər	1-5
B	İnspeksiya olunan obyektlər	6-10
C	İnspeksiya olunan obyektlər	C>10

6. Etalon material istehsalçılarının akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər

Qrup	Xüsusiyyətlər	Qiymətləndirilən obyektlərin sayı
A	İstinad materialları	1-2
B	İstinad materialları	3-4
C	İstinad materialları	C>4